

## Milli Məclisin iclasında

# “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəliş təsdiqləndi

Martin 18-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə 4 məsələ daxil edilmişdi.

Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Prezident İlham Əliyevə Martin 17-də böyük humanistlik nümayiş etdirərək imzaladığı əvvərəncamı ilə 148 ailəni sevindirdiyi üçün parlament adından təşəkkürünü bildirdi. Sonra iclasın gündəliyi təsdiqləndi. İlk məsələni - “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsini Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim etdi. O dedi ki, sözügedən konvensiya 1979-cu il oktyabrın 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıldı. Azərbaycan həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulub və 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edilib. Həmin düzəlişlər indi parlamentin müzakirəsinə çıxarılib. Düzəlişlər müvafiq olaraq konvensiyanın preambulası dəyişdirilib. Dəyişikliyin əsas məqsədi nüvə materiallarının, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir.

Z.Əsgərov daha sonra bildirdi ki, sənəddə prinsiplər də müəyyən olunub. Həmin prinsiplər ilk növbədə dövlətlərin məsuliyyətini müəyyən edir. Nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizlik mədəniyyəti, kofidensiallıq və fövqəladə hallar, nüvə materialları ile rəftar və s. məsələlər düzəlişdə öz əksini tapıb. Qeyd edilən düzəlişlər Azərbaycanın milli maraqlarına tam cavab verir.

Layihənin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev dedi ki, bu məsələ olduqca əhəmiyyətlidir. Azərbaycan bütövlükdə nüvə təhlükəsizliyi ilə bağlı bir çox sazişlərə qoşulub. Eyni zamanda, bu sahədə ölkəmizin də müəyyən töhfələri var. Bu sazişdə isə Azərbaycan tərefinin çox vacib bir qeydiyar. Dəfələrlə bəyan edilib ki, Ermənistan ərazisindəki qəzalı vəziyyətdə olan atom elektrik stansiyasının tullanıtları işğal edilmiş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağ və onun ətrafindakı



ərazilərə atılır, yaxud basdırılır. Bu, bölge üçün ciddi təhlükə mənbəyidir. Vaxtılıq Azərbaycanın təkidi ilə faktaraşdırıcı missiya da işğal edilmiş Azərbaycan ərazilərində olmuş və bu cür ehtimalların olduğunu bəyan etmişdir. Bu baxımdan beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Həmin nəzarətsiz ərazilərdə narkotiklərin becərilməsi, terrorçu dəstələrin hazırlanması və s. məsələlərə beynəlxalq ictimaiyyət öz reaksiyonunu verməlidir.

Deputatlardan Fərəc Quliyev, Azay Quliyev, Xan Hüseyin Kazımlı, Sədaqət Veliyeva və Elman Məmmədov da qanun layihəsinə müsbət rəy verdilər.

Vurğulandı ki, Azərbaycanın bu qanunu təsdiq etməsi bir daha onu göstərir ki, ölkəmiz sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı olaraq bölgədə öz əhəmiyyətini qoruyub saxlayır.

Sonra Ziyafət Əsgərov müzakirələr zamanı səsləndirilən sual və təkliflərə münasibət bildirdi. Qeyd etdi ki, Azərbaycan torpaqları işğal altından azad olunana qədər bu konvensiyanın işləməsinə heç bir qarant verilmir. Amma bu konvensiyaya edilən düzəlişlərin bir əsas məqsədi də Ermənistanla hər hansı bir formada əməkdaşlığın aparılmamasıdır. Necə ki, Azərbaycan indiyə kimi heç bir məsələdə Ermənistandan əməkdaşlıq etmir.

Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

Gündəlikdə olan “Güclü təsir edən maddələr və onların külli miqdalarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Bildirdi ki, layihəyədə güclü təsir edən maddələr və onların külli miqdalarının, eyni zamanda, zəhərli maddələrin siyahısı göstərilib. Cinayət Məcəlləsində edilən dəyişikliyə gəldikdə isə qeyd olundu ki, məcəllənin 213-1.3-cü mad-

dəsində “tütün” sözü “Pivenin və tütün” sözləri ilə əvəz edilir. Cinayət Məcəlləsində nəzərdə tutulan digər dəyişiklik aksız markası ilə mərkəzələnmiş olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivenin və tütün məməlumatlarının pərakəndə satışı istisna edilməkən təsbit edilməsi məqsədi daşıyır.

Qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.

**Elgün MƏNSİMOV,  
Fərman BAĞIROV (foto),  
“Azərbaycan”**